

İnsanın ömrü xalqın, Vətənin rifahı yolunda sərf olunursa, adı əbədi xalqının tarixinin şərəf səhifələrinə yazılır, ömrü ömürlərin xilasına doğru savab əməllərə yönəlirsə, daim milyonların alqışları, duaları ilə xatırlanır... Ulu öndərimiz kimi.

Heydər Əliyev sovet hakimiyətinin hökmündə olduğu bütün milletlərə mənliyini unutdurmaq siyasətini yürütüdü zamanda xalqının, milletinin oğlu olaraq, gəlməşdi dövlət başına. Və ən çox mənəviyyatımızın zərbələr altında olduğu bir zamanda belə bir insanın qayğısına, himayəsinə sığınmaq bizim xoşbəxtliyimiz idi, əslində. Öz yurdunun ictimai-siyasi, sosial-iqtisadi həyatıyla yanaşı, mədəniyyəti, incəsənəti, ədəbiyyəti, tarixi, milli-mental xüsusiyyətləri sahələrində özünəməxsus yüksək intellekti ilə hərəterəflə geniş biliyə malik olduğu, bağlılığı elə ilk çıxışlarından hiss edildi. Xalqın təfakkürünə doğma olan belə istinadlar, ana dilində sərrast nitqi camaatın ona ərkini, hörmətini artırdı. Nitqlərinin birində Fikrət Qocanın "Rüşvətxorlar" adlı şeirindən:

insanına ehtiramlı, səmimi davranışını, Vətənin şərəfini ucaltmaq missiyası ilə sübut etdi. Bu böyük dahinin milli-mədəni dəyərlərimizə, istedadlı gənclərə, əmək adamlarının, ziyanlıların, elm xadimlərinin zəhmətinə qayğı və hörmət dolu münasibəti xalqımızın hamiliq-la örnek olaraq qəbul etdiyi ən vacib xüsusiyyətlərə çevrildi və biz də – o dövrün yeniyetmələri, mehz belə qədirşünaslığın təriyəvi əsasları üzərində böyük, müstəqil həyatımıza qədəm basdıqımızda görüb-götürdükərimizi unutmadıq. Həyatımızın taleyülü məsələlərində belə Heydər Əliyev fenomeni, sözün əsl mənasında, ömrümüzün işq saçan mayakı oldu. Bu fikirləri kimdənse eşitdiklərimə deyil, şəxsi həyatımda yaşadıqlarına istinadən deyirəm.

Poeziya himayədarı

1986-ci ilin avqustunda ailəmiz ağır bir çərəsizliklə üz-üzə qalmışdı. Ağrı-acısını heç vaxt üzə vurmayan Fikrətin səhhətindəki artıq gizlədə bilmədiyi narahatlıqlar müxtəlif bəhanələrinə baxmayaraq, yoldaşının israrlı təkidi onu həkimə yönəltmişdi və müayinənin nəticələri, həkimin qərarı hamımızı sarsılmışdı. Məlum olmuşdu ki, aq ciyərlerinin sol payı şışla örtülüb. Həyatının sanlı günlərini yalnız zamanın cərrahiyyə möcüzəsi səviyyəsində edilən müdaxilə uzada bilər ki, bu da mümkün görünmürdü.

O günlər yaddaşımın qaranlığına kösöv kimi közərən bir neçə detalla həkk olundu: Fikrətin üzünə çökmiş mis rəngi, kiçik məktəbli qızlarının izləyən kədərlə dopdolu gözləri, tələm-tələsik yoldaşıyla birlikdə çapa hazırladığı yeni kitabının nizamsız düzümü, anamın Fikrətin dediyi kimi "xəstələr yanında ümid tek gəzən" həkim atamızdan imdad istədiyi yuxuları və göyə açılı titrək əlləri... Düzdür, atamızın qəfil ölümüyle əziz insanın itkisinin əzabını dadmışdıq artıq. Lakin bu sınağın dəhşəti hər birimizin boyundan, çəkə biləcəyindən çox böyük idi. Ailəliklə Fikrətlə bərabər xəstə düşməşdük, işimiz-güçümüz, ovqatımız, həyatımız donmuşdu sanki, bir-birimizin üzünə baxmağa belə taqətimiz qalmamışdı, nə edəcəyimizi bilmirdik. Belə bir zamanda Allahın göndərdiyi qurtuluş kimi Heydər Əliyev imdadımıza yetişdi.

O vaxtlar artıq Moskvada işləyirdi. Təsadüf elə gətirmişdi ki, həmin illərdə Sevil xanım Fikrətlə bir neçə mahni, o cümlədən, Zərifə xanımın xatirəsinə həsr etdiyi məşhur "Ana" mahnısını işləmişdi və onu tanıydı. Xəstəliyinin ciddiliyini biləndə atasıyla danışmış və Ulu öndərimiz təcili olaraq Fikrətin Moskvaya gətirilməsini məsləhət görmüşdü. Az zaman içərisində onun klinikaya yerləşdirilməsini, təhlillərinin, təyinatlarının aparılmasını, ən bacarıqlı onkolinq cərrahın əməlliyyatı yerinə yetirməsini təşkil etmişdi...

Uğurlu əməlliyyatla sağlığına qovuşmuş Fikrət həmişə deyirdi ki, indiki ömrümüz göydə Allahın, yerdə Heydər Əliyevin sayəsində yaşayıram və onun həssas münasibətini heç vaxt unutmurdu. Deyirdi ki, əməlliyyatdan bir az sonra zəng edib mənimlə danışdı, ürəkdirək verdi; "Fikrət, bərdən qorxarsan, qorxma, - dedi. - Əməlliyyatın yaxşı keçib, heç nəyin qalmayıb. Mənim bir tanışım neçə il qabaq sənin kimi əməlliyyat olunub, artıq yaşılı adamdır, voleybol oynayır nəvelərile. Sən də çox yaşayacaqsan, hələ cavansan, xalqa lazımlı adamsan, möhkəmlənəcəksən, özünə fikir ver..."

Fikrət, həqiqətən, ondan sonra bir ömrə yaşıdı, yazi, - yaratdı, xalqının mədəniyyət xadimi kimi fəaliyyət göstərdi, ədəbiyyat adlı məsləkine vicdanla xidmət göstərdi. Ulu öndərimiz isə ailəmiz, bir həyat qədər borclu olduğu əziz İnsanı, dualarımızın, alqışlarımızın ünvani oldu. İndi də dünyadan köçməş əzizlərimin sırasında erk etdiyim əzizim kimi onun ruhuna dualarımı göndərirem.

Dövlətimizin müzəffər başçısı, atasından yurduluğu miras alıb, böyük nailiyyətlərə davam etdirən oğlu İlham Əliyevin ömrünün uzun, canının sağlam olmasını milyon-milyon insanımızla bərabər Tanrıdan dileyişem. Çünkü yurdumuzun, xalqımızın şərəfinin kesikçisi olduğuna, atasından qalan Vətənə xidmət işini ömrü boyu qəlbi və ruhuyla davam etdirəcəyinə hamı kimi mən də qətiyyətlə inanıram, Ulu öndərimizin vəsiyyətlərini daim ləyaqətlə yerinə yetirdiyi qədər də yetirəcəyinə, Vətənimizin, xalqımızın inkişafı namənə heç nəyi əsirgəməyəcəyinə əminəm.

Güldəniz QOCAYEVA,

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun əməkdaşı,

dosent

**Haradasa iki namərd
Oturub üz-üzə indi:
Biri rüşvət alındı,
Biri rüşvət verəndi.
İlan kimi qırvılıb
Xəyanət yatır pullar altında.
Onlar qeyrət satıb,
Vətən satıb pullar altında,
Bəlkə də düşüñüblər Vətən nədir –
Bir az torpaq, bir az da sudur.
Cahil, Vətən Koroğlu qeyrətidir,
Həcər namusudur.
Rüşvətxora hər cür rüşvət gərkədir.
Rüşvət də rəng-rəngdir.
Böyüklər qarşısında
əyilib-düzəlmək rüşvəti var.
Yalraqlı da rüşvət alan olur.
Rüşvət həqiqətə bənzər yalan olur.
Rüşvət puluna
Uşağına "Əlifba" kitabı alan olur.
Rüşvət-xəyanət ocağıdır,
Rüşvət-kürəyimizə sancılan xain bıçağıdır.
Elə bu rüşvətxorlar idı
Babəki qızla satanlar -
Yadların ayağına atanlar.
Onlar Gəncədə Məhsətini
Daşqalaq elədi,
Susduq ki, neyləyək, taleyi belədi.
Bakıda Sabiri qoçulara sövdürdülər.
Fitva verib
Hələbdə Nəsimini soydurdular.
İndi də qaranlıq bir evdə, tində,
Dalanda
Onlar rüşvət verəndə, rüşvət alanda,
Yenə biz oluruq müqəssir.
Babək yenidən düşür əsir.
Məhsəti təzədən daşqalaq olur.
Nəsimi təzədən soyulur.
Axtarın!
Hardasa iki namərd oturub üz-üzə indi:
Biri rüşvət alındı,
Biri rüşvət verəndi.**

"Rüşvət xəyanət ocağıdır, rüşvət kürəyimizə sancılan xain bıçağıdır" məsrəsini misal getirmişdi. Fikrət Qoca hələ o zaman bir dövlət başçısının nəzərini cəlb etmeyecek qədər gənc idi. Cavan bir şairin şeirindəki müraciəti millətinin övladlarını yaşlı tanıyan, qədrini bilən dövlət xadiminin yüksək diqqəti, ali həssaslığından xəbər verirdi. Sonralar da milli lider, xalqın adamı olduğunu yurdun sadə